

**Yusif YUSIFOV,**

*ADPU-nun Azərbaycan Dilçiliyi  
Kafedrasının dosenti, ümumi  
dilçilik ixtisası üzrə professor*

(Əvvəli ötən saylarımda)

Müəyyən bölgələrin kameral təsviri verilən kitabları tamamlayıb çap olunmaq üçün nəşriyyata təqdim etmək işini başa çatdırmaq, yerinə yetirmek xeyli vaxt, gərgin yaradıcılıq axtarışları böyük zəhmət, səbr, dözüm, insan həyatının, fəaliyyətinin müxtəlif sahələrinə dair bilik, təhqiqatlıq bacarığı, ruh yüksəkliyi, zehni əməkədən zövq almaq keyfiyyətinə yiyələnməyi tələb edir.

Müxtəlif coğrafi yerlərin, bölgələrin kameral tərtibi ilə bağlı xarici ölkələrin arxivlərindən tarixi sənədləri əldə edə bilib toplaması, onları sistəmləşdirməsi, tərcümə etməsi, üzərlərində yaradıcılıq axtarışları aparması, vətənimiz, dilimiz, xalqımız üçün olduqca dəyərli faktları aşkarla çıxarmaşı Nazir Əhmədlinin yaradıcı şəxsiyyətlərə məxsus ən başlıca xarakterik əlamətlərin ləyaqəti daşıyıcısı, Azərbaycanın qeyrəti oğlu olduğunu, fenomen səviyyəsinə ucaldığını söyləməye imkan verir. Qiymətli tarixi faktları özündə qoruyub yaşatdığı üçün adı göstərilən əsər tarixçilər üçün çox dəyərli qaynaqdır.

Kitabda Osmanlı imperiyasının Şimali və Qərbi Azərbaycan ərazilərini XVI əsrin sonlarında və XVIII əsrin əvvəllərində fəth edərkən hər iki halda təhrir dəftərləri tərtib etdikləri, bu dəftərlərin "müzəffəsəl" və "icmal" dəftərləri adlarında iki tipdə olduğu göstərilir.

Gəncə-Qarabağ əyalətinin 1593-cü il tarixli icmal dəftərinə görə bu əyalətin 36 nahiyyəyə bölünən 7 sancaqdan ibarət olduğu, onlardan birinin 5 nahiyyəli Axistabad sancağı adlandığı, bu sancağa Axistabad (başqa adının Böyükçay), Quzey, Güney, Dağlıq İncə və İncə nahiyyələrinin daxil edildiyi diqqətə çatdırılmışdır.

Qazax sancağı adı ilə XVIII əsrə Tiflis əyalətində verilmiş Axistabad sancağına gəlincə, bu inzibati ərazi vahidinin tabeçiliyinin dəyişdirilməsinin səbəbinin buranın hələ 1723-cü ilə, yəni Gəncə-Qarabağ əyalətinin ələ keçirilməsindən əvvəl könüllü olaraq Osmanlı hakimiyyəti altına keçməsi olduğu, oranın Osmanlılar tərəfindən ələ keçirilmiş Tiflis əyalətinin tabeçiliyinə verildiyi diqqətə yönəldilmişdir.

Nazir Əhmədli bu məsələnin üzərində xüsusi dayanmağın lazımlığını söyləyir. O, tarixi qaynaqlara söy-

kənərək xalqımızı maraqlandıran bilgilər verməyi məqsədə uyğun saymış və A.Bakıxanovun yazdıqlarına diqqəti yönəltmişdir: "Gəncə və Qarabağ hakimləri Ziyadəoğlu ləqəbi ilə Xudafərin körpüsündən başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər hökmənlilik edirdilər. Bunlar Muğanın böyük şurasında Nadir şah səltənətinə razılıq verməyib Səfəviyyə dövlətinin bərqərar olmasını tələb edirdilər. Buna görə Nadir şah İran səltənəti taxtına oturunca onların əzəmət və iqtidarı qırmaq istəyərək, Qarabağ əhalisinin bir çoxunu Xorasanaya köçürüdü. Bərgüşət və Xəmsə məliklərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırı, Qazax və Borçalı mahalı əhalisini Gürcüstan valisinin ixtiyarına verdi. Bu səbəbdən həmin xanlar çox zəif düşüb, ancaq Gəncə ətrafinın hökmənlilik ilə kifayətlənirdilər.

Mirzə Adıgozəl bəyin öz "Qarabağnamə" əsərində həmin faktı təkrar etdiyi göstərilir.

Lakin 1736-cı ildə şah seçilən Nadirin haqqında söhbət açılan əraziləri 7 il sonra, yəni 1743-cü ildə Tiflis əyalətinin tərkibinə verdiyi üçün yuxarıda diqqətə çatdırılan mülahizələrin müəyyən şübhə doğurduğu göstərilir. "Əgər Nadir şah Şahverdi xandan qisas almaq istəsəydi, çox güman ki, 7 il gözləməzdə. Yuxarıda da göstərildiyi kimi, həmin ərazilərin Tiflis əyalətinin tərkibinə qatılması prosesi Osmanlılarla başlamışdı, həm də Gəncə-

neydə alınması barədə məlumat verilmişdir. Məsələn, Yaniqtəpə kəndini 1862-ci ildə Qıraq Kəsəmən kəndindən bura köçən sakinlərin yaratdıqları, Ağstafa kəndinin sakinlərinin Kolağır kəndindən, Köhnə Əskipara kəndinin sakinlərinin çoxunun Tatar Əskiparası kəndindən, Ağkuhlı (haqqıxlı) kəndinin sakinlərinin Alpout kəndindən göldikləri aydınlaşdırılmışdır. Cəfərli kəndindən Qıraq Kəsəmənə xeyli köçənlərin Qazaxlı kənd sakinlərinin əksəriyyətinin Qazaxbəyli, Salahlı və Çaxmaqlı kəndlərindən göldikləri, Polad ayrımlı kəndini Quşçu Ayrım kəndindən gələnlərin Çaxmaqlı kəndini isə Salahlı kəndindən gələnlərin, Şıxlı kəndindən gələnlərin Məryəm Dərəsi kəndini saldıqları, yaratdıqları müəyyən edilmişdir.

Qazaxlı, qarapapaq, bayat, ayrımlı, qaraqoyunlu, qaraxanlı, qədirli, qaralar, kəngərli türk tayfalarının Qazax nahiyyəsinin müsəlman türk əhalisinin etnik tərkibini formalasdırıldıqları, zaman keçdikcə bu tayfaların nəsillərinin qarışılığı və etnik birlik yaratdıqları, Tatlı kəndinin sakinlərinin isə İrandan buraya köçən tatlar olduğu göstərilmişdir.

Türklerin Qazax qəzasının əsasən düzənlik hissəsində, ermənilərin isə dağlıq zonada, ruslara gəlince onların buraya 1842-ci ildə köçürüldükleri və Qazax nahiyyəsinin 2 kəndində - Qolovina, Yeni Dilican kəndlərində yaşadıqları göstərilmişdir. (s 24).

Məmməd adlarının, Əli və Alının da eyni cür yazıldığı üçün onun adının Əli yoxsa Ali, Məhəmməd yoxsa Məmməd olduğunu çətinlik törətdiyi söylənilir. Müəllifin Əli və Ali adlarıyla bağlı dedikləri doğrudur. Ancaq Məhəmməd və Məmməd adları barədə deyilənlə razılaşmaq çətindir. Çünkü Məhəmməd və Məmməd adlarının bir-birində seçilən rus variantları vardır.

Həcc, Məşhəd və Kərbəla ziyarətlərində olanlara nadir hallarda rast gəlindiyi, lakin bununla belə Hacı, eləcə də tərkibində Hacı işlənən Haciməmməd, Hacimahmud və s. kimi mürəkkəb adların geniş yayıldığı deyilir.

Nazir Əhmədli başqa mahallarla tuşduranda ayamalı adların geniş işləndiyini diqqətə çatdırmış, Qara Cəlil, Gök Məmməd, Qara Bayram, Keçəl Veli, Sarı Xəlil, Kosa Əhməd, Gödək Süleyman, Kar Ali, Çolaq Qara, Çöp Hüseyn, Gök Veli, Sarı Ali, Day Veli, Kötük Ali, Çal Yusif, Nazik Ali, Yekə Veli və s. nümunə göstərmişdir.

Cox güman edilmişdir ki, bu aymalar həmin şəxslərin xarici görünüşünə, təbii qüsurlarına görə yaradılmışdır. Bəzi hallarda şəxslərin sənətiini bildirən sözlərin də ayamaların əmələ gəlməsində rol oynadığı diqqətə çatdırılmış və bu nümunələr göstərilmişdir: Qara Cəlil, Gök Məmməd, Qara Bayram, Keçəl Veli, Sarı Xəlil, Kosa Əhməd, Gödək Süleyman, Kar Ali, Çolaq Qara, Çöp Hüseyn, Gök Veli, Sarı Ali, Day Veli, Kötük Ali, Yekə Veli və s. nümunə göstərmişdir.

## XÜSUSİ STATUSLU KİTAB

Qarabağ əyaləti digər qonşu əyalətlərdən xeyli böyük olduğuna görə idarəetmədə çətinliklər yaranırdı. Nazir Əhmədli həmin ərazilərin iqtisadi-siyasi və idarəetmə səbəblərindən Tiflis əyalətinin tərkibinə verildiyini göstərmişdir.

1728-ci ildə Osmanlıların tərtib etdiyi Tiflis əyalətinin müfəssəl dəftərdə Tiflis əyalətinin tərkibinə daxil edilən Qazax sancağının dörd nahiyyəsinin olduğu (İncə, Çuvər, Axstay (Axistabad), Türk) bildirilir. Adı çəkilən dəftərin 63 səhifəsinin Qazax sancağına aid olduğu deyilir (17).

1728-ci ildə Qazax sancağına aid nahiyyələrin illik gəliri və əhalisinin göstərən cədvəl verilmiş və dörd nahiyyənin illik (ağça ilə) gəliri, kənd və camaatların sayı göstərilmişdir.

Kitabda verilmiş cədvəldə 1728-ci ildə gəliri 1.036.510 ağça olan Qazax sancağına 230 kənd, məzrəə və qışlağın aid edildiyi, ancaq onların hansında yaşayış olmadığı göstərilmişdir. Nazir Əhmədlinin böyük və zəngin zəhmətinin uğurlu, dəyərli məhsulu olan kitabı Qazax nahiyyəsinin ensiklopediyası adlandıra bilərik. Onun çoxcəhətliliyi, məzmunca yetərincə dolğunluğu və informasiyalarla zənginliyi bunu təsdiqləyir.

Orada bütün qazax nahiyyəsi üzrə 6.633 ailənin yaşadığını, ondan 568 Salahlıda, 556 Şıxlida, 526 ailənin Qıraq Kəsəməndə olduğu müəyyənləşdirildiyi və həmin yaşayış bölgələrinin Azərbaycan türkərinin yaşadıqları ən böyük kəndlər, 8 ailəli Ağstafanın isə ən kiçik kənd sayıldığı diqqətə çatdırılmışdır. Qazax nahiyyəsi sakinlərinin bir kənddən başqa bölgələrə köçməsi, yeni yaşayış məskənləri salması, nahiyyədən başqa yerlərə köçməsi, eləcə də başqa inzibati-ərazi vahidlərinən Qazax nahiyyəsinə köçmə hallarının da kameral təsvirdə dəqiqliklə

Qazax nahiyyəsinin 1860-ci ildə edilmiş Kameral təsvirində vergi yalnız ödəyən kişilərin adlarının yazıya alındığı, qadınlar "başpulu" deyilən vergidən azad edildiyindən onların adlarının sənəddə əksini tapmadığı qeyd edilmişdir. Ancaq istisnaların özünü göstərdiyinin gözdən qaçmadığı diqqətə yönəldilmiş, müəllifə qaranlıq qalan, aşkarlanmayan səbəblərə görə bəzi şəxslər analarının adları ilə təqdim edilmişdir: Nəbi Mülxüsə oğlu, Ali Nazyətər oğlu, Qurban Kəklik oğlu, İbrahim Fatma oğlu, Yolcu Zalxa oğlu, Cəfər Nənəqız oğlu və s. Bunu belə, bu şəxslərin adları əsasında 1860-ci ildə Qazax nahiyyəsində işlədilmiş qadın adlarının bir qisminin öyrəniləyi bildirilir. Bəzi şəxslərin adları ilə atalarının adlarının eyniliyi diqqətə çatdırılır: Şükür Şükür oğlu, Hüseyin Hüseyin oğlu, Nəsib Nəsib oğlu və s.

Nazir Əhmədli bunu uşaqlı doğulmazdan önce atanın ölüməsi və onun adının doğulan uşağa verilməsi ilə izah etmişdir. Bizə, onun izahı doğrudur. Bəzi adlardan əvvəl tat, ləzgi kimi sözlərin işlədilməsi: Tat Səfər, Ləzgi Mustafa və s. bu adlardan önce işlənən Tat, Ləzgi sözlərinin həmin adların daşıyıcılarının etnik mənşələrinin göstəriciləri olduğu diqqətə yetirilmişdir.

Qazax nahiyyəsində Məmməd, Ali, Həsən, Hüseyin, Mustafa, Nəsib, Nəbi, Yusif, Qulu, Xəlil, İsmayıllı, İbrahim və b. Antroponimlərin ən geniş yayılmış adları olduğu, Məhəmməd, Əli adları göstərilən formada müstəqil xüsusi şəxs adları (antroponimlər) kimi rəsmi qeydə alındığı, həm də Əli adının Ali, Məhəmmədin isə Məmməd şəklində işlədildiyi barədə verilən məlumatın dilçilər üçün dəfələn daha çox maraqlı dəyərli faktlar vardır. Kitabın obyekti ensiklopedik (hərtərəflə) məzmunlu olduğu üçün tədqiqatçı, tərtibçi bir çox elm sahələrini, onlara aid anlayışları qədərinə bilməlidir. Əsər müəllifin yerinə yetirdiyi məsələlərə vətəndaş mövqeyində yanaşıldığını və qarşısına çıxan elmi tələbələrin öhdəsindən yetərincə gələ bildiyini sübut edir. Mən şəxşən bu kitabdan çox dəyərli məlumat əldə etdim. Atamin adı Qoca, Qocanın atası Yasir, Yasirin atası Əziz, Əzizin atası Məmməd, Məmmədin atası Yusif olmuşdur. Nazir Əhmədlinin kitabı ilə tanış olana qədər bildiklərim bunlar idi.

Çal Yusif, Nazik Ali, Yekə Veli və s. Bu ayamaların həmin şəxslərin xarici görünüşünə, eləcə də təbii qüsurlarına görə verilməsinin daha çox güman edildiyi diqqətə çatdırılmışdır. Sənət bildirən sözlərlə işlədilen adlara aid bunların nümunə göstərildiyini görürük: Dəllek Ali, Qazı Bayram, Dəmirçi Əhməd, Şatırçı Veli, Usta Abdulla, Çoban Allahqulu, Dərzi Məmməd, ruhani zümrosinə mənsubluğunu əks etdirən sözlərə Molla, Axund və Əfəndi leksemələri nümunə verilir.

Sazın, sözün dəyərləndirildiyi və geniş yayıldığı Qazax nahiyyəsində 1860-ci ildə "aşiq" və "şair" epitetləri ilə yazılın bir nəfər şəxsin də adına rast gəlinməyə bilməzdi, çox güman ki, həmin növ adları əks etdirən hissə itib, yaxud qəsdən çıxarılibdir. Nazir Əhmədlinin kitabını diqqətlə gözdən keçirəndə, oxuyanda dilçiliyə, ədəbiyyatşunaslığı, tarixşunaslığı dair dəyərli bilgilər qazana bilirik. Orada Azərbaycan dilinin onomastikasında və onomastika (xüsusi adların cəmi) haqqında dilçiliyin Onomologiya şöbəsinə aid elmi qaynaqlarda rast gəlinməyən maraqlı dəyərli faktlar vardır. Kitabın obyekti ensiklopedik (hərtərəflə) məzmunlu olduğu üçün tədqiqatçı, tərtibçi bir çox elm sahələrini, onlara aid anlayışları qədərinə bilməlidir. Əsər müəllifin yerinə yetirdiyi məsələlərə vətəndaş mövqeyində yanaşıldığını və qarşısına çıxan elmi tələbələrin öhdəsindən yetərincə gələ bildiyini sübut edir. Mən şəxşən bu kitabdan çox dəyərli məlumat əldə etdim. Atamin adı Qoca, Qocanın atası Yasir, Yasirin atası Əziz, Əzizin atası Məmməd, Məmmədin atası Yusif olmuşdur. Nazir Əhmədlinin kitabı ilə tanış olana qədər bildiklərim bunlar idi.

(Davamı var)